

# Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği


Nº 54 (2088) 16 may 2020-ci il

"Eçmiəzdin" jurnalının 1956-ci il may ayının nəşrində məlumat verilmişdir ki, bütün ermənilərin katılıkosu I Vazgen Moskva şəhərində SSRİ Nazirlər Sovetinin sədri N.A.Bulqanınla görüşmüştür. Görüşdən əvvəl baş hay keşisi bu ünvanı iki məktubla (12 may 1956-ci il tarixli -Q.Y.) müraciət etmişdir. Birinci məktubda qeyd edilmişdir ki, Azərbaycan hüdudlarında (Qərbi Azərbaycan ərazisi nəzərdə tutulmur - Q.Y.) 500 min nəfərdən artıq erməni yaşasa da, cəmi iki kilsələri fəaliyyət göstərir, Bakı və Gəncə (o vaxt Kirovabad adlanırdı) şəhərlərində.

nin saxta hay "dini" təlimi ilə heç bir əlaqəsinin olmadığı bir sıra amillərlə bağlıdır.

İlk növbədə həmin maddi-irs abidələrinin etnik-morfoloji mənşəyi və sakral-mənəvi təlimlərin təşəkkül tapması, formallaşması mərhələləri ilə. Bu müqəddəs ibadət ocaqlarının, dini-təlim mərkəzlərinin, onların yerləşdiyi coğrafi məkanların adları (teotoponimləri) da sırf əski müsəlman-türk adlarını ifadə edir və saysız-hesabsız qədərdir.

Dağlıq Qarabağ bölgəsinin Kirs dağı eteklərinə bitişik Laçın nahiyesinin Müsəlmanlar kəndinin adı, yaranma məşəyi (etno-morfoloji əsası), toponi-



AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA  
KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN  
İNKİŞAFINA DÖVLƏT DƏSTƏYİ FONDU

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA  
KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN İNKİŞAFINA DÖVLƏT  
DƏSTƏYİ FONDUNUN MALİYYƏ DƏSTƏYİ İLƏ DƏRC OLUNUR

özüneoxşar hay ailesi ilə binə qurmasına razılıq verir. Aradan bir müddət keçdiğinden sonra hay keşlərini hemin məbədin bünövrəsi üzərində tikili ucaldaraq hay kilsəsi kimi istifadə etməyə başlamışlar.

**İllər keçdikcə Şuşa şəhəri və onun ətraf kəndlərində tədricən, asta-asta yığnaq edən hay sürüsü eyni zamanda Qarabağ bölgəsinin yer-yurd adlarında, maddi-tarixi ərs nümunələrində, müqəddəs ziyarət ocaqlarında, mədəni tikililərində... "hay imzasını" yerləşdirməyi də yaddan çıxarmamışlar.**

Tebii ki, hay kilsəsi olaraq bu əsuldan elə istifadə edilmişdir ki, heç "ru-

meşəsi"nin qırığında yaşı minildən çox olan "Oğuz qəbri" əski oğuz-türk mədəniyyətinin nümunəsi idi. Qəbir daşlarının uzunluğu 2 metrə çatırıldı, yerə basdırılmış iki yan daşlarının arası boş torpaq sahəsi ilə örtülüyüşdü.

Qarabağın məşhur memarı və mühəndisi Kərbəlayi Səfixan Qarabağının (1817-1910) tərəfindən öz layihəsi əsasında Malibəyli kəndinin mərkəzində 1860-ci ildə inşa edilmiş Cümə məscidi 4 sütunlu və qoşa minarəli idi. Məscidin giriş qapısının üstündəki daş lövhədə ərəb əlifbası ilə abidənin müəllifinin adı və inşa tarixi yazılmışdı. Kəndin ərazisində kol-kosla örtülü

## Hay kilsəsinin "gözü yaşlı saxta Şuşa faryadı"

Daha sonra bildirilirdi ki, Qarabağ Dağlıq Vilayətində 200 min nəfəre qədər erməni yaşadığı halda cəmi bir kilsələri var, o da ucqar bir kəndde..."

Göründüyü kimi, dünya miqyasında irticaçı struktura malik hay kilsesi Azərbaycanın Qarabağ bölgəsində cəmi bir kilsələrinin olduğunu rəsmən təsdiq etmişdir, çox güman ki, baş hay keşisi indiki Kəlbəcər rayonunun inzibati-ərazi vahidliyinə aid edilən (əvvəller Ağdərə rayonunun tabeliyindəki) Vəngli kəndində XIII əsrə inşa edilən Alban məbədi kompleksini ("Gəncəsər məbədi") nəzərdə tutmuşdur.

Maraq doğuran cəhət odur ki, hay kilsəsi və hay sürüsü dünyyanın hansı yerinə köçünü sürürse "mixini çılmazdan, çadırını qurmamışdan əvvəl" kilsə tikinisi adətkerdədir (ərazi iddialarına don geyindirmək üçün ən etibarlı vəsilə kimi), amma... Qarabağda cəmi bir "kilsə"ləri var, onda saxta, uydurma... hansı ki, onun da ibtidai hay sürüsünün olmayan dini dün-yagörüşü ilə heç bir bağlılığı yoxdur.

**Azərbaycan hüdudlarında xristianlığa qədərki və müsəlman-türk mənşəli dini, ibadət abidələrinin öz adalarına çıxməq istəyi hay kilsəsinin uydurma xəyalları və irticaçı əməlləri sırasında yeni deyil.**

Minilliklər, əsrlər boyunca bu sayəq təcavüzkar əməllərini Şərqi Afrikada, Aralıq dənizi hövzəsində, Kiçik Asiya və Ərəbistan yarımadasında, Hindistanda..., ən nəhayət, bütün Azərbaycanda, o cümlədən həmisi düşmən hədəfinə tuş gəlmış Qərbi Azərbaycan və Qarabağ ərazilərində çirkin niyyətləri ilə həyata keçirə biliblər.


Qarabağın dağlıq bölgəsində, ona bitişik məkanlarda yayılmış, yaşı minilliklərlə, yüzilliklərlə ölçülən müsəlman-türk dünyasının dini-ibadət, ziya-rət ocaqlarının, əski qəbiristanlıqları-

mik strukturu əs-ki Alban dini-ibadət təriqəti-nin müsəlmanlıqla bağlılığını ifade edir.

**1749-1751-ci illərdə Qarabağ xani Pənahəli İbrahimxəlil ağa Saracalı-Cavanşir (1693-1758) Şuşa qala-çasının tikinisi-ni aparanda Şahbulağı adı ilə məşhur olan Tərnəkütde ilk növbədə həm də daşdan və əhəng-dən məscid inşa etdirmişdir. Bu yerlər yaylaq yeri olduğundan və tə-rəkəmə elatinin istifadəsində olduğundan Pənahəli xan halallıqla bu yerləri qızıl pulla almışdır. Həmin yerlərdə Qala tikintisində Vərəndə məliyi Şahnəzər öz yardımı üçün Xandan icazə istəyir, acizanə halda xahiş edir.**

Sonralar Azərbaycan dövlətçiliyi üçün təhlükə ocağına çevrilmiş bu nəsilin əcdadları 1820-ci illərdə Cə-nubi Azərbaycandan köçürüldən əvvəlcə Qərbi Azərbaycanın Cuxur-Səəd bəylərbəyliyinin idarəciliyində olan Göyçə mahalında, İstisu hözəsində yerləşmiş, 1840-ci illərdə isə Qarabağın dağlıq hissəsinə köçmüşlər.

Şahbulağı ərazisində Qala tikintisi başa çatıldıqdan sonra Şuşa şəhərinin bir məhəlləsində ailəsi, qohum-əqrəbəsi ilə məskunlaşmağına Xandan icazə istəyir məlik Şahnəzər. Üreyi yumşaq və uzaqgörməyen Xan ona Şuşa şəhərinin qədim Alban məbədinin səkkizguşeli bünövrəsi duran yeri ətrafindakı məhəllədə bir neçə



humuz da inciməmişdir". 1950-ci illərdə Xankəndi şəhərindən 500-600 m aralı yerləşən, İbrahimxəlil Pənahəli xan oğlunun (1732-1806) Qaraqar çayının sahilində salındığı məşhur "Xan bağı"nın ərazisi (10 hektara qədər sahə) şəhər hay rəhbərliyinin məkrili niyyəti ilə dağıdıldıqda, bu maddi-tarixi yerde inşa edilən müxtəlif təyinatlı tikililərdən biri də dəmirçi emalatxanası idi, orda hay ustaları işleyirdi.

Və hazırladıqları bütün əmək alətlərində (dəryaz, oraq, balta, kotan, dəhrə...) adalarını yazmayı, hay naxışını vurmağı da unutmadular.

Şuşa nahiyesinde müsəlman-türk mədəniyyətini özündə minilliklər ərzində yaşadan qutsal-duygusal, sakral-dini ziyaret ocaqları, qədim Alban məbədləri və insan yaşayış məskənləri... digər yaşayış məntəqələrində (Zamanpəyəsi, Kosalar, Mirzələr, Xəlifəli, Sarıbaba, İmamqulular, Ağbulaq, Paşalar...) olduğu kimi, Malibəyli, Yuxarı Quşçular, Ucan, Meşəli kndlərində az olmamışdır.

Nahiyyənin Malibəyli kəndində şimala 4-5 km aralıda yerləşən "Palıdı

qədim Alban məbədinin yeri də 1990-ci illərdək qalırdı.

Yuxarı Quşçular kəndinin şərqindəki açıq sahə olan "Uzun tala" qədim insan ocağının cənub-şərqindəki "Sığnaq yeri" bir neçə yeraltı otaq-mağara halındaydı, 1985-1986-ci illərdə oradan mis bəzək əşyaları, rəngli qolbaqlar, gümüş kəmər hissələri, əs-ki sikkələr... tapılırdı.

**Aşağı Quşçular kəndindən 2 km, Malibəyli kəndindən 4 km aralı olan "Gədik dağı"nın ətəyində yerli xalq-ların qutsal-sakral inanclarından doğan teotoponimlərdən biri yaranmışdı - əski Pirməki kəndi. Bu kənd Malibəyli-Abdal yolu üstündə yerləşib, onun qədim yurd yerlərində 1960-ci illərdə Əsgəran rayonunun həyətə yaşıyan Şuşikənd təsərrüfatı üzüm bağları salmışdı.**

Meşəli kəndinin cənub hissəsində Alban məbədi (içində 3 qəbir) və ətrafında qədim qəbir daşları var idi. Baş daşlarının boyu 1,2-1,5 m olardı, üzərində səkkizguşeli naxışlar, döyüşü-cü rəsmləri, saz, zindan-çəkic təsviri, üzüm yarpağı və nar şəkili həkk olunmuşdu.

Məbəd dairevi idi, daş tağlı və hündürlüyü 7-8 metr olardı. 1980-ci illərdə daşnaklar məbədin içərisindəki qəbir daşlarının birini oğurlayıb İrəvan şəhərinə aparmışdır...

*(Yazının hazırlanmasında Şuşa rayonunun Malibəyli kənd sakinləri Bəsail İbiş oğlu İbrahimovun (1946), Rafael Qulam oğlu Əlixanovun (1946), Tacir Nuruş oğlu Cəfərovun (1957) və Yuxarı Quşçular kənd sahini Allahverdi Balaklı oğlu Balaklışiyevin (1953) məlumatlarından istifadə edilmişdir.)*

Qismət Yunusoğlu,  
Bakı Dövlət Universitetinin  
müəllimi